

**2016-cı il iyunun 18-nə təyin edilmiş 90 sayılı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Ramiz İbrahimovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 iyun 2016-cı il tarixli 10 sayılı müraciət üzrə**

## **RƏYİ**

Bakı şəhəri

3 iyun 2016-cı il

Mən, ekspert qrupunun üzvü Ramiz İbrahimov 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 sayılı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əliyev Bəybala Əşrəf oğlunun 2016-cı il iyunun 3-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş şikayətini nəzərdən keçirərək aşağıdakıları müəyyən etdim:

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olaraq tərəfimdən nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, namizəd B.Ə.Əliyev tərəfindən dairə seçki komissiyasının qeyd edilən qərarından şikayət müddət ötürülməklə verilmişdir. Belə ki, o müraciətində göstərir ki, dairə seçki komissiyasının qərarını 27 may 2016-cı ildə əldə etmişdir. Qərardan şikayəti isə 3 iyun 2016-cı ildə vermişdir. Məsələyə aydınlıq gətirilməsi üçün dairə seçki komissiyası ilə əlaqə saxlanılmış və müəyyən edilmişdir ki, dairə seçki komissiyasının 25 may 2016-cı il tarixli 17/57 sayılı qərarı onun tərəfindən komissiyanın qeydiyyat kitabına rəsmi imza edilməklə 27 may 2016-cı ildə alınmışdır. Bu hal dairə seçki komissiyasının sənədlərin verilməsinə dair qeydiyyat kitabından çıxarışla və həmin komissiyanın 3 iyun 2016-cı il tarixli 55 sayılı məktubu ilə təsdiq edilir. Eyni zamanda qeyd edilməlidir ki, dairə seçki komissiyasının mübahisələndirilən qərarı 26 may 2016-cı ildə namizədə poçt vasitəsi ilə də göndərilmişdir. Dairə seçki komissiyasının qərarı namizəd tərəfindən şəxsən rəsmi qaydada 27 may 2016-cı ildə götürüldüyündən şikayətvermə müddəti də həmin tarixdən hesablanmalıdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən

(hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxs bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.

Şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verildiyindən onu təqdim edən şəxsə geri qaytarılmalıdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.5.3-cü maddəsində göstərilir ki, şikayət bu Məcəllə ilə müəyyən edilmiş qaydaların pozulması ilə daxil olmuşdursa, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən **r ə y ə g ə l d i m :**

1. 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 sayılı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əliyev Bəybala Əşrəf oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 iyun 2016-cı il tarixli 10 sayılı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərsin.

2. Rəy qəbul edildiyi andan 18 saatdan gec olmayaraq dərc olunsun (internet saytına yerləşdirilsin) və surəti müraciət etmiş şəxsə göndərsin.

Ekspert qrupunun üzvü

Ramiz İbrahimov